

5 may 2023-cü il tarixində UNEC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş

“HEYDƏR ƏLİYEVİN GÖRMƏK İSTƏDİYİ UNİVERSİTET”

mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcəkdir.

Konfransın müzakirə mövzuları:

1. Universitetlərdə təhsilin yeni maliyyələşmə modeli.
2. Ali təhsil sistemində yeni idarəetmə modeli.
3. Sahibkar universitet və rəqəmsal təhsil modelinin tətbiqi.
4. Yüksəkkeyfiyyətli və beynəlmiləl Ali Təhsil mərkəzinə keçid.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaqdır.

Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

- ❖ Məqalə Azərbaycan dilində təqdim olunur.
- ❖ Mətn A4 formatında (210x297mm), Microsoft Word programında Times New Roman şriftlə yığılır (şriftin ölçüsü-12; sətirlərarası interval -1,5; kənərdən məsafələr: soldan - 3 sm; sağdan - 1 sm; yuxarıdan və aşağıdan - 2 sm), xülasə 100 - 150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.
- ❖ Məqalənin mətni minimum – 6 - maksimum - 8 sahifə həcmində olmalıdır.
- ❖ Mərkəzdə məqalənin adı (qalın şriftlərlə), növbəti sətirdə müəllifin elmi dərəcəsi, elmi adı, soyadı, adı və atasının adı (tam açıq şəkildə), onun altında isə müəllifin işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), elektron ünvan və əlaqə telefonu yazılmalıdır.
- ❖ Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir.
- ❖ Məqalənin konfrans materiallarına daxil edilməsi Elm komitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Elm komitəsinin irad və qeydləri əsasında müəllif tərəfindən məqalə üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur.
- ❖ Elm komitəsinin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə konfrans materiallarına daxil edilməyəcəkdir.
- ❖ Materiallar antiplagiat proqramı ilə yoxlanılacaqdır.
- ❖ Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə qəbul edilir.

Konfrans materialları 15 aprel 2023-cü il tarixindən gec olmayaraq elektron variantda aşağıdakı ünvana göndərilməlidir:

Email: Meqale@unec.edu.az

Əlaqə telefonu: (012) 4927298;